

Beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl və məqsədyönlü iş Azərbaycanın ötən illər ərzində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsində xüsusi rol oynayıb. Nəticədə ölkəmizin BMT və onun qurumları, Avropanı Ittifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdiilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropanı Yenidənqurma və İnkışaf Bankı kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib. Bununla da Azərbaycan son illərdə beynəlxalq arenada öz mövqelərini daha da gücləndirib, dünya ölkələri ilə siyasi-iqtisadi əlaqələrini genişləndirib, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını yeni səviyyədə inkişaf etdirib və bu, Azərbaycana olan dərin inamı şərtləndirib.

Azərbaycan global çağırışlara həssaslıqla yanmış



Respublikamiza yönələn bu inam və etimadın arxasında isə ölkəmizin beynəlxalq səviyyədə irəli sürdüyü teşəbbüsleri uğurla reallaşdıraraq, müsbət nəticələr əldə etməsi amili dayanır. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə namine beynəlxalq səyrlərin birləşdirilməsi sahəsində qlobal liderlik nümayiş

etdirməsi bu amilin bariz ifadəsidir. Bu, eyni zamanda, dünya ölkələrinin eksəriyyətinin özünə qapandığı dövrдə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmşəyiliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən biri olmasının təsdiqidir.

(ardı 4-cü səhifədə)



(əvvəli 1-ci səhifədə)

Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq təşkilatlarda etibarlı tərəfdəş kimi qəbul edilməsindən Qoşulmama Hərəkatındakı sədrlik fəaliyyəti də önməli rol oynayıb. Qeyd edək ki, Prezident İlham Əliyev bu nüfuzlu qurumun güclənməsinə mühüm töhfələr verib. Dövlətimizin başçısı qlobal çağırışların həlli istiqamətində təşəbbüsleri və səmərəli fəaliyyəti ilə Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolu və nüfuzu daha da yüksəlib.

Təşkilata üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barede qərarı Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi, ölkə rehbərinin şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir.

Azərbaycanın bir sıra nüfuzlu təsisatları, məsələn, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvü kimi bu quruma daxil olan dövlətlərlə dost-

luq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə daim xüsusi önmə verib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bununla bağlı deyib: "İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq Azərbaycanın haqlı mövqeyini destəkləyen beynəlxalq təşkilatdır. Biz bu dəstəyi daim hiss etmişik, məharibədən sonra məharibənin nəticələrinin qəbul etdirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirirəm".

Azərbaycanın Vətən məharibəsindən əvvəl və sonra haqlı mövqeyini destəkləyen beynəlxalq qurumlar arasında Türk Şurası da xüsusi yer tutur. Xatırladaq 2021-ci ilin noyabr ayında keçirilən Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı yaradılıb və bu təşkilat Qoşulmama Hərəkatı kimi Azərbaycanın haqlı işində daim ölkəmizə destək nümayiş etdirib və son Zirvə görüşündə bütün üzv ölkələrin adından Azərbaycana torpaqlarımızın azad edilməsi ilə əlaqədar təbriklərini bildirib. Digər bir təşkilat-NATO da öz

Zirvə görüşlərində Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib.

Azərbaycan beynəlxalq təşkilatlarda etibarlı tərəfdəş kimi qəbul edilməsi Vətən məharibəsində Azərbaycanın ədalətli mövqeyinin dost ve qardaş ölkələr, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən müdafiə edilməsi, siyasi və mənəvi dəstək göstərilməsində də önməli rol oynayıb. Nəticədə ölkəmiz yeni güc mərkəzlərinə və yeni ittifaqlara qoşulmaqla mövqeyini daha da gücləndirib. Sırr deyil ki, bu reallıq, belə bir mövcud şərait təhlükəsizlik və tərəfdəşlik müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılmasından irəli gəlib. Məsələn, Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın öten il iyun ayında Azərbaycana səfəri çərçivəsində Şuşada Prezident İlham Əliyevlə birgə "Azərbaycan Respubli-

İlham Əliyevin çevik, praqmatik siyaseti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam gerçəkləşdirilib, iqtisadiyyat artıb. Bütün bunlara nail olunmasına isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fealiyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib. Bu da, öz növbəsində, əhalinin sosial həyat şəraitinin getdikcə yaxşılaşmasına müüm təsir göstərib.

Bütün bunlar onu gösterir ki, dövlətimizin başçısı 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri gerçəkləşdirmək üçün ötmüddətə istər beynəlxalq məqsədsə, istərsə də ölkə daxilində məqsədönlü, ardıcıl, düşünlülmüş siyaset həyata keçirib, iqtisadiyyatı dinamik inkişaf yoluna çıxarıb və "güclü dövlət" konsepsiyası-

lıq və inklüzyiv keyfiyyətlərini özündə cəmləyən yeni iqtisadi artımın olması isə zəruri amildir. Yalnız belə bir iqtisadi artım her bir Azərbaycan vətəndaşının galirlərinin davamlı artması üçün zəmin yarada bilər.

Dünya ölkələrinin iqtisadiyyatlarının sürətli rəqəmsallaşma meyilləri və bu əsasda məhsuldarlığın əhəmiyyəti artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Dünyada davamlı texnoloji inkişaf qlobal dəyər zəncirini sürətli genişləndirir və onun coğrafiyasını böyürdür. Bu, global əmtəə və xidmətlərin son istehlakçıya vaxtında, keyfiyyətli və aşagı qiymətə çatdırılmasına imkan verir.

Qlobal iqtisadiyyatda "yaşıllaşma və karbonsuzlaşma" meyilləri qeyri-resurs iqtisadiyyatların inkişafı üçün imkanlar yaradır. Qeyd olunan meyillərin sürətlənməsi isə uzunmüddətli dövrə ölkənin neft gəlirlərinə təsir edir.

Yoluxucu xəstəliklərdən qorunma yalnız güclü səhiyyə sistemi və qabaqlayıcı tədbirlər hesabına mümkün deyil. Bu, insanların sağlam qidalanmasını və bu əsasda tələb olunan immunitetin formalaşmasını mühüm vəzifə kimi qarşıya qoyur. Azərbaycan qlobal çağırışlara həssas yanaşaraq, bu məqsədlə həm ərzaq təhlükəsizliyini gerçəkləşdirir, həm də ərzaq qiymətlərində yüksək qiymət dəyişənlikdən siğortalanmaq üçün uzunmüddətli dövrə strateji ərzaq ehtiyatları yaradır.

Iqtisadiyyatda baş verən dəyişikliklər əmək bazarına da təsirsiz ötüşmür və xüsusilə də yeni ixtisasların yaranması, bir sıra ixtisaslara tələbin azalması əhalinin məşğulluğu sahəsində adekvat tədbirlər görüləməsini şərtləndirir.

Yuxarıda qeyd edilənlər inklüzyiv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə strateji platformasında da əsas

Azərbaycan qlobal çağırışlara həssaslığıyla yanaşır

kası ilə Türkiye Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin, hərnənin Azərbaycan, Türkiye və Pakistan parlamentləri arasında Bakı Bəyannaməsinin imzalaması da məhz Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədi daşıyıb və tarixi hadisəye əvvəl.

Bu cür xoşməramlı addımlar qalib Azərbaycanın sözünün daha kəsəri olmasını, dost ölkələrin sayının günbəgün artmasını və beynəlxalq hüququn onun yanında olmasına reallaşdırıb, respublikamızın artıq regionda sülhün, təhlükəsizliyin, açıq, konstruktiv, bərabərliklə əməkdaşlığı, sözün əsl mənasında, qaranti kimi çıxış edən dövlət kimi tanıdır.

Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan, ən əsası isə uğurlu strategiyasından, ikinci Qarabağ məharibəsində ədalətli qələbəsinin dəstəklənməsindən, ərazi bütövlüyünün tanınmasından xəbər verir.

Azərbaycanın bu gün dünyada güclü ölkə kimi tanınmasını öten 18 il ərzində sosial-iqtisadi sahələrdə əldə edilən mühüm uğurlar da şərtləndirib. Bu müddətde qazanılan müsbət nəticələr, inkişaf göstəricilərinin yüksəlməsi həyata keçirilən düzgün siyasetin, aparılan İslahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsədufü deyildir ki, dünyada yaşıanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident

nı reallaşdırmağa nail olub. Yaradılan belə bir şərait isə 44 günlük Vətən məharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad edilməsindən sonra Azərbaycanda dövlət quruluğu, milli iqtisadi inkişaf və ictimai həyat yeni marhələyə daxil olub. İndi respublikamızın regional güc mərkəzi olaraq mövqelərinin daha da möhkəmləndirilməsi, iqtisadiyyatın daha da gücləndirilməsi qarşıya əsas vəzifə kimi qoyulub.

Azərbaycan qlobal çağırışlara həssaslığıyla yanaşması ölkə iqtisadiyyatının uzunmüddətli dövrə qlobal və daxili mühitdən irəli gələn yeni çağırışlarla üzləşməsini de şərtləndirir. Milli iqtisadiyyatımızın qlobal iqtisadiyyata yüksək integrasiyası xarici mühitdən irəli gələn mühüm çağırışlara həssaslığını şərtləndirir və milli iqtisadiyyatın strukturunun dəyişməsini zəruri edir. Bu çağırışlar coxistiqamətlidir.

Ölkəmizin yüksəkgələrli dövlətlər qrupuna daxil olması üçün uzunmüddətli dövrə iqtisadiyyat sürətli və davamlı artmalıdır. Dünyada 13 ölkənin iqtisadiyyatı 25 il ərzində her il orta hesabla 7 faizi üstəleyən artım nümayiş etdirir. Bu iqtisadiyyatlar sürətli, dayanıqlı və inklüzyiv şəkildə artaraq, yüksəkənlər ölkələrə məsəfənin azalmasına nail olur. Milli iqtisadiyyatımız yüksəkgələrli ölkələrə sərhədinin qarşıya mühüm vəzifə kimi qoyur. Bunun üçün dayanıq-

bu gün dünyada iqlim dəyişikliyi ile mübarizə, təbii resursların səmərəli istifadəsi və biomüxtəlifliyin qorunması dayanıqlı iqtisadiyyatın əsas principlərindən biridir. Dayanıqli inkişaf Məqsədləri, İqlim dəyişmələri üzrə Paris Sazişi üzrə çağırışların və ölkəmizin inkişaf prioritetlərinin reallaşdırılması bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasını, habelə ekoloji təmiz, enerji səmərəli texnologiyalardan istifadəni tələb edir.

Iqtisadi artımın inklüzyiv və dayanıqlı olması üçün kənd və şəhərlər arasında inkişaf balansı gözönünləndirilir. Kəndlərdə də, şəhərlərdəki kimi, müasir sosial-iqtisadi infrastrukturun vacib elementləri olan təhsil ocaqları, tibb müəssisələri, mədəniyyət evləri, mühüm kommunal və inkişaf xidmətləri rəqəmsal texnologiyalar əsasında yaradılır. Bütün bunlar şəhər və kənd yerləri arasında həyat standartlarında fərqi əhəmiyyətli dərəcədə azaldır. Kəndlərin planlanması və əhalinin məskunlaşması zamanı regionun iqtisadi dəyər zəncirində mövcud və potensial rolu nəzəre alınır.

Bu gün hələ də COVID-19 pandemiyası dünya ölkələrinin iqtisadiyyatları üçün səhiyyə, ərzaq təhlükəsizliyi və dayanıqlı məşğulluq çağırışlarını aktuallaşdırmaqdə davam edir. Rəqəmsal texnologiyaların səhiyyə sistemine tətbiqi tərəfən nəticəsində əsaslı inkişaf və təməssiz tibb xidmətləri genişləndirilir və daha çox insan səhiyyə xidmətlərinə ucuza çıxış əldə edir.

yer tutur. Bunun üçün qarşidakı 5 il ərzində eməkhaqlarının artırılması və hamı üçün layıqli həyat səviyyəsinin təmin edilməsi nəzərdə tutulur. İşləyənlərin layıqli həyat səviyyəsinin gerçəkləşdirilməsi məqsədilə minimum eməkhaqlarının yüksəldilməsi, xalis minimum eməkhaqqının xalis orta aylıq eməkhaqqına nisbətinin məqbul səviyyəsinin qorunması proqnozlaşdırılır.

Bütün bunlar "Azərbaycan Respublikasının 2022–2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb. Məsələn, özəl sektorda yeni iş yerləri yaradılması, məşğulluq səviyyəsinin artırılması, yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyətinin stimulasiyası qarşıya mühüm vəzifə kimi qoyulub.

Bir sözlə, qarşidakı 5 il ərzində bütün vətəndaşlar üçün ədalətli sosial müdafiə sistemi qurulacaq. Pensiyalar üçün səmərəli yüksək, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilmesi, əlliliyi olan şəxslər üçün isə sosial yardımının elçatanlığı artırılacaq. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial siyasetin tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcək. Minimum pensiya məbləği minimum eməkhaqqı səviyyəsinin 75–80 faizində saxlanılacaq.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"